

"Nizami Gəncəvi 880: Onun dünya irsinə töhfəsi" mövzusunda onlayn konfrans

□ **Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva martın 9-da "Nizami Gəncəvi 880: Onun dünya irsinə töhfəsi" adlı onlayn konfransda iştirak edib.**

Fondan bildirilib ki, konfransda, həmçinin İSESKO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vike-Freiberga, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kızıralı və digər şəxslər iştirak edərək, dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı öz fikirlərini bölüşüblər.


Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib. Fondun prezidenti öz çıxışında Nizami Gəncəvinin zəngin yaradıcılığına toxunaraq, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi İli" elan etməsini yalnız klassik Azərbaycan ədəbiyyatı və mədəniyyətinə deyil, bütövlükdə,



türk dünyasının ədəbiyyatına və mədəniyyətinə olan dərin ehtiramı kimi qiymətləndirib.

Günay Əfəndiyeva dahi şairin ədəbiyyata gelişi ilə türk dünyasının, ümumilikdə, bütün dünyanın poeziyasında yeni səhifənin açıldığını qeyd edib. O, şairin qoyduğu dəyərli ədəbi irsin 880 ilin çərçivələrinə sığmadığını, Nizaminin bütün əsrlərin müasiri olduğunu bildirib.

Fondun prezidenti, eyni zamanda, ilkin orta əsrlər türk ədəbiyyatında Nizaminin rolunu vurğulayaraq, onun yüksək sənətkarlığı, ümumbəşəri dəyərlərə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilən



əsərlərinin türk dünyası mədəniyyətinin təkrarsız nümunələrindən olduğunu deyib. Günay Əfəndiyeva "Nizami Gəncəvi İli" çərçivəsində fond tərəfindən dahi mütəfəkkirlə bağlı hazırda bir sıra layihələrin üzərində işlərin görüldüyünü, şairin yaradıcılığı ilə bağlı tədqiqatların aparıldığını, kitabların çap olunacağını qeyd edib.

Konfransda Nizami yaradıcılığının daha dərinləndirilməsi, bütün dünyaya tanınması istiqamətində görülməli işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Samirə ƏLİYEVƏ, "Xalq qəzeti"